

Xam neftlə yuyulma sistemi

1. MARPOL-73/78 Beynəlxalq Konvensiyasının tələblərinə əsasən tankerdən dənizə atılan suların tərkibində neftin miqdarı nə qədər olmalıdır?

Düzgün cavab: 15 ppm

2. Xam neft boşaldan zamanı eyni vaxtda xam neftlə tankların yuyulmasına icazə verilirmi?

Düzgün cavab: icazə verilir

3. Yük şlanqlarının üzərində onların işlək vəziyyətdə olduqlarını təsdiqləyən yazılardan hansı vurulur?

1. yük şlanqı hansı tip yükə aiddir;
2. sınaq təzyiqi;
3. istehsal olunduğu ay və il;
4. elektrik keçirməsi barədə məlumat;
5. yük şlanqlarının çəkisi.

Düzgün cavab: 1,2,3,4

4. Hansı neft məhsulları alışma temperaturuna görə uçan yüklərə aiddir?

Düzgün cavab: alışma temperaturuna görə 60⁰ C-dən aşağı olan neft məhsulları

5. Gəmidən-gəmiyə neft məhsulları ötürmə zamanı yük şlanqlarının minimal əyilmə radiusu nə qədər olmalıdır?

Düzgün cavab: şlanqın diametrinin 6 mislindən az olmamalıdır

6. Gəmi-Sahil yoxlama vərəqi yük göyərtəsi rayonunda daşınan elektrik avadanlıqları barəsində nəyi nəzərdə tutur?

Düzgün cavab: Daşınan elektrik avadanlığının kabelləri şəbəkədən ayrılmalıdır

7. Boşaltma / xam neftlə yuma əməliyyatı zamanı inert qaz sistemi sıradan çıxarsa, nə etmək lazımdır?

Düzgün cavab: Boşaltmanı, xam neftlə yumanı saxlamaq

8. Yük şlanqlarının sınağı zamanı yoxlama təzyiqi işçi təzyiqdən neçə dəfə çox olmalıdır?

Düzgün cavab: 1.5 dəfə

9. Bağlama (burazlanma) və gəminin bortunda yedək gəmisi durduqda yükün ölçülməsinə və nümunələrin götürülməsinə:

Düzgün cavab: Qadağan olunur

10. 1-ci tip kimyəvi tankerlərdə yük zonasının konstruktiv müdafiəsinə görə yük tanklarından borta qədər olan məsafə neçə metr təşkil edir?

Düzgün cavab: 11.5 metr

11. Tankerlərdə neçə əsas yükləmə xətti sistemindən istifadə olunur?

Düzgün cavab: 3 sistem

12. Yükləmə əməliyyatına başlamazdan əvvəl inert qaz sisteminin 3 yollu klapanı hansı vəziyyətdə olmalıdır?

Düzgün cavab: qapalı

13. Neçə növ qazayırıcı sistem mövcuddur?

Düzgün cavab: 2

14. MARPOL-73/78-in I əlavəsinin tələblərinə uyğun olaraq xüsusi rayonlardan kənarda yük tanklarından tərkibində neft suları tullayarkən nəyə riayət etmək vacib deyil?

Düzgün cavab: Ətraf mühitin temperaturuna

15. İnertizə olunmuş tanklı tankerlərdə ildırımli tufan xəbərdarlığı alınan zaman uçan neft məhsulları ilə əməliyyatların keçirilməsi:

Düzgün cavab: Qadağan olunur

16. Yük tanklarının içində partlama təhlükəsinin qarşısını almaq üçün hansı sistemdən istifadə olunur?

Düzgün cavab: İnert qaz sistemindən

17. Hansı neft məhsulları alışma temperaturuna görə uçmayan yüklərə aiddir?

Düzgün cavab: alışma temperaturuna görə 60⁰ C-dən yuxarı olan neft məhsulları

18. SOLAS-74 Beynəlxalq Konvensiyası ilə tankerlərdə ən azı neçə yanğın əleyhinə komplekti nəzərdə tutulub?

Düzgün cavab: 4

19. Yük əməliyyatları zamanı ballast tanklarının qapaqları hansı vəziyyətdə olmalıdır?

Düzgün cavab: bağlı

20. Kimyəvi yük daşıyan tankerlərdə yük şlanqlarının qırılma / cırılma sınağı zamanı yoxlama təzyiqi işçi təzyiqdən neçə dəfə çox olmalıdır?

Düzgün cavab: 5 dəfə

21. İnert qazın yük tankının girişində temperaturu neçə dərəcədən artıq olmamalıdır?

Düzgün cavab: 65⁰ C

22. Yüklə zonasının konstruktiv müdafiəsinə görə zərərli və təhlükəli yüklə daşıyan tankerlərin neçə tipi vardır?

Düzgün cavab: 3

23. Yüklə boşaldılmasının ilkin mərhələsində yüklə axar sürəti neçə m/s olmalıdır?

Düzgün cavab: 1 m/s

24. Yüklə əməliyyatları zamanı fövqəladə hallar baş verərsə hansı tədbirlər görülməlidir?

Düzgün cavab: Yüklə əməliyyatlarını saxlamaq, terminal nümayəndələrinə xəbər vermək, plan üzrə hərəkət etmək

25. Yuyucu sistemin kəmərlərində təzyiq nə qədər olmalıdır?

Düzgün cavab: 8 kq/sm²

26. Yüklə səviyyəsinin ölçülməsinin neçə əsas üsulu mövcuddur?

Düzgün cavab: 3

27. Tankların qurudulması və təmizlənməsi zamanı neçə üsuldən istifadə olunur?

Düzgün cavab: 3

28. Yüklə boşaltmazdan əvvəl yüklə nasosunun klapaları hansı vəziyyətdə olmalıdır?

Düzgün cavab: Basma klapası bağlı ,sovurucu klapası açıq

29. Xüsusi rayonda olan zaman tankların yuyulmasında hansı üsullardan istifadə olunur?

Düzgün cavab: Qapalı dövrü

30. Tankların yuma sistemində nə daxil deyil?

Düzgün cavab: Qaz-analizator

31. Tankların yuyulması zamanı neçə üsuldən istifadə olunur?

Düzgün cavab: 3

32. Tankların yuyulması nə zaman zəruri deyil?

Düzgün cavab: Təmirdən çıxan zaman